


Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir



Möcüzələr adamı, Elişa





Müəllif: Edward Hughes
İllüstrasiya edən: Lazarus; Alastair Paterson
Uyğunlaşdırın: Ruth Klassen
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org

BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2021 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.


Yer şumlamaq üçün kifayət qədər öküz yox idi. Bir öküz də
lazım idi. Bu, Elişa adlı gənc kəndlini işindən saxlamırdı!
O, sadəcə olaraq digər öküzlə birgə çatışmayan öküzü əvəz edərək,
işləyirdi. O yəqin ki, güclü, ağıllı,
zəhmətkeş bir adam idi.





Elişə yer şumlayarkən, Allahın peyğəmbəri İlyas gəldi və onu çağırırdı. Gənc adam Allahın qulu ilə olmaq üçün tarladan getdi. Bir gün Allah qasırga ilə İlyası göylərə götürdü. İndi Elişə İsrail üçün Allahın peyğəmbəri idi.

3



Elişə İlyasın getməsinə görə kədərlənsə də, o, İlyasdakı güc kimi güc verməsindən ötrü Allaha dua etdi. Elişə İlyasın cübbəsini götürdü və İlyas kimi axan çaya vurdu. Su aralandı.


İndi Elişə Allahın onunla olduğunu bilirdi.

4



Elişə Bet-El şəhərinə qalxarkən, kiçik oğlanlar şəhərdən çıxdılar və onu lağa qoyub dedilər: “Rədd ol, keçəl, rədd ol, keçəl!” Onlar Elişanın Allahın qulu olduğuna fikir vermirdilər. Onlarla dəhşətli bir şey baş verdi. Meşədən iki dişi ayı çıxıb onlardan qırx iki nəfəri parçaladı.


5



Bir gün Elişə borcunu qaytara bilməyən dul qadınla rastlaşdı. Borc verən pulunu geri almaq üçün dul qadının


iki oğlunu kölə kimi götürməyə hazırlaşdı. Elişə dedi: “Get bütün qonşularından özün üçün boş qablar istə, ... qoy çox olsun”. Allah o qadın üçün xüsusi bir şey etmək üzrə idi.

6



Dul qadının evində sadəcə balaca bir qabı var idi. Amma həmin balaca qabdan bütün qabları doldurmaq üçün kifayət qədər yağ tökdü! Əgər o günlərdə onların vannaları olsaydı, sənəcə Allah onları da doldurardı? Dul qadın yağı satdı və oğullarını qurtardı.

7



Digər qadın və onun əri Elişə oradan keçərkən evlərində qalmaq üçün ona evlərində xüsusi otaq hazırladılar. Otaqda onlar yataq, süfrə, taxt, bir də çırağ qoymuşdular. O otaq həmişə Elişə üçün saxlanılırdı.


8

Elişə bu ailəyə onların xeyirxahlıqlarının əvəzini necə ödəyə biləcəyini düşünürdü. Onların övladlarının olmadığını eşidəndə, o, qadına onun güclə inanacağı bir şey dedi: “Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq”. Elişanın söylədiyi kimi qadın hamilə oldu və bir il sonra həmin fəsildə bir oğlan doğdu.




9

Bir neçə illər sonra uşaq bir gün biçinçilərlə birgə işləyən atasının yanına getdi. O, atasına “Başım ağrıyır, başım!” dedi. Atası nökrə dedi: “Onu anasının yanına apar”. Nökrə onu götürüb anasının yanına gətirdi. O, günortaya qədər anasının dizləri üstündə qaldı və sonra öldü. Qadın yuxarı çıxıb uşağı Elişanın yatağı üstünə uzandırdı, sonra qapını arxasınca örtüb çıxdı. Səncə, kim ona kömək edə bilərdi?




10

Sən Elişə dedin? Bəli! O, eşşəyə mindi və sürətlə onu tapmağa getdi. Elişə onun evinə gəldi, yuxarı otağa tək getdi və Rəbbə dua etdi. Allah oğlanı həyata qaytardı. Elişə qadını çağırdı və dedi: “Al oğlunu”. O yəqin ki, necə də xoşbəxt idi!



11

Suriyanın yaxınlığında Naaman adlı ordu başçısı yaşayırdı. O, cəsur və güclü idi, ancaq cüzam deyilən dəhşətli dəri xəstəliyi var idi.




12

Naamanın arvadının İsraildən əsir götürülmüş balaca kölə qızı var idi. Bu balaca qız dedi: “Kaş ki ağam İsraildəki peyğəmbərin yanında olaydı. O zaman peyğəmbər onun cüzamına şəfa verərdi”.




13

Naaman peyğəmbəri görmək üçün yola düşdü. O, hədiyyə olaraq özü ilə gümüş, qızıl və gözəl paltarlar götürdü.




14




Elişanın qulu onun yanına gəldi və dedi: “Get, İordan çayında yeddi dəfə yuyun ki, bədəniniz sağalıb tər-təmiz olsun”. Naaman acıqlandı. O, öz ölkəsi Suriyanın təmiz çaylarında yuyuna bilməzdi? O hirsələnib dönüb getdi.

15



Yaxşı ki, Naamanın qulluqçuları gəldilər və onu Elişanın əmrinə itaət etməsi üçün dilə tutdular. Beləliklə, Naaman İordan çayına enib yeddi dəfə suya baş vurdu. Naamanın bədənini sağaldı! Sonra Naaman həqiqi Allaha, Elişanın Allahına, ona cüzamdan şəfa verən Rəbbə səcdə etdi.

16



Allah Öz qulu Elişanı hətta onun ölümündən sonra da istifadə etdi. Bir gün bir adam uzun illər əvvəl Elişanın dəfn olunduğu mağarada dəfn olundu. Ölü adamın cəsədi peyğəmbərin sümüklərinə toxunanda adam dirildi və ayaqları üstə durdu. Həqiqətən, Allah Öz sadıq qulu Elişaya vasitəsilə Öz qüdrətli gücünü göstərdi.

17


Möcüzələr adamı, Elişaya

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Padşahlar 2-13

“Kəlamının açılması nur saçır”.
Məzmun 119:130

18



25

60

19

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah sənə o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondən günahlarını bağışlamasını dilərsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarıma bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

20